

BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ QİYMƏT SİYASƏTİNİN APARILMASINDA İQTİSAD ELMİNİN ROLU

Q.A. ABBASOV

qurban_abbasov_62@mail.ru

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar qiymət əmələgəlmə və qiymətləndirməyə tələb artmışdır. Hüquqi və fiziki saxşaların ticarət əməliyyatları, daşınmaz əmlakın siğortası, tikilinin və torpağın dəyərinin təyin edilməsi və s. üzrə və həmçinin mahkəmə mübahisələri zamanı alıcı və satıcılar düzgün qiymətqoyma və qiymətləndirmə xidmətlərindən daha çox maraqlıdır. Azərbaycanın iqtisadiyyatın inkişafı naminə onun iqtisadi siyasətinin, o cümlədən qiymət siyasətinin müəyyənləşdirilməsində alımlarıımız, mütəxəssislərimiz və b. da yaxından iştirak etmişlər. Məsələn, bu sahədə iqtisad üzrə amilmlərimizin yazdıqları kitablar, əsərlər, dissertasiyalar və s. çox təqdirəlayıqdırlar.

Iqtisadiyyat inkişaf etdikcə iqtisadi siyasət kimi qiymət siyasəti də inkişaf edir. Bazar iqtisadiyyat və mövcud rəqəbat şəraitində düzgün həyata keçirilən qiymət siyasəti satıcıya və istehsalçıya satış həcmini artırmağa, mənfəəti maksimallaşdırmağa, bütün istehsal və satış fəaliyyəti səmərəliliyinə nail olmağa və elmi-texniki tərəqqi istiqamətində hərəkəti təmin etməyə imkan verir. Ona görə də qiymət siyasətinin aparılmasından indi düzgün qiymət strategiyaları və taktikalara diqqət yetirilməsi çox zəruridir.

Açar sözlər: qiymət, məhsul, pul, dəyər, faydalılıq, tələb, təklif və s.

Qiymət ən mühüm iqtisadi kateqoriyalardan biridir. İqtisadiyyatda əmtəələrin alqı-satçı əməliyyatlarının obyekti olmaqla onların ictimai qiymətlilikləri vardır. Pul ekvivalentində təqdim edilən ictimai qiymətlilik isə məhsulun (əmtəənin, işin, xidmətin və s.) qiymətidir. Qiymət əmtəə-pul münasibətlərini bu və ya digər ictimai-iqtisadi formasiyaları şərtləndirməklə müvafiq istehsal münasibətlərinin məzmununu eks etdirir. Ona görə də müxtəlif iqtisadi sistemlərdə qiymətlərin iqtisadi məzmunu da fərqlənirlər. Belə iqtisadi sistemlərin bir çox anlayışları (cateqoriyaları) formaları üzrə öz aralarında (məsələn, pul, əmtəə, iş, xidmət, qiymət, mənfəət) üst-üstə düşürlər. Hər bir əmtəə, iş, xidmət və s. isə özündə ayrı-ayrılıqda əmək nəticəsini təqdim edir və bu əməyə müvafiq olaraq onlar müəyyən dəyərə malik olurlar. Nəticədə belə dəyərlər məhsulların oxşar və müqayisə edilə bilən ictimai faydalılığını təqdim edirlər. Ancaq onlar öz iqtisadi məzmunu üzrə fərqlənirlər. Belə ki, müxtəlif sistemlərdə onların qarşılıqlı fəaliyyətləri ilk növbədə dövlətin iqtisadiyyata və bazar azadlığına təsirindən asılıdır. Bu məqsədə qiymətin ümumi məzmunun və təkamülünün daha yaxşı başa düşülməsi üçün qiymətlərin tarixi və ictimai xüsusiyyətlərini nəzərə almaq lazımdır. Əgər, biz qiymətin inkişaf və təkamül yoluna diqqət yetirsək, onda qiymətin iqtisadiyyatdakı rolu haqqında müvafiq təsəvvürlər əldə edə bilərik.

Ümumiyyətə, qiymətlər bir neçə min illərdir ki, mövcuddurlar. Tənzimlənən qiymətlər haqqında məlumatlara hələ ilkin istinadlar b.e.ə. 1700 il əvvəl mövcud olmuş qədim Assuriyaya aiddirlər. Hökmdar I Şamşiad tərəfindən bugdaya, yağı və yuna qiymətlər müəyyənləşdirilmişdi. Dəyərin əsasında əməyin dayanması baxışları isə Qədim Yunanistanda yaranmışdı. Dəyərin ilk analizi Aristotela (b.e.ə. I əsr əvvəl) mənsubdur. Hansı ki, bu gün biz bunu məhsulun, işin, xidmətin və s. qiyməti adlandırırıq. Onu əsasən ədalətli mübadiləni təmin edən

«ədalətli qiymət» məraqıldırırdı. Aristotel qiymətin iki anlayışını müəyyənləşdirib: qiymət - dəyişdirmə kateqoriyası olmaqla artıqların (insanın təkrar istehsalı və yaşaması üçün bütün ehtiyacı olmayanlardır) mübadiləsinə xidmət edir. Digər tərəfdən qiymət - fədakarcasına zənginliyin ifadəsidir. Aristoteldə qiymət ikili xüsusiyyət daşıyırırdı. Yəni, əvvələ, «ədalətli qiymət» dəyərin əmək nəzəriyyəsinin və istehsal məsrəfləri nəzəriyyəsinin rüseyimi olan işin nisbətini əks etdirməli, ikincisi isə qiymət həddi faydalılıq nəzəriyyəsinə əsaslanan tələbatı müəyyənləşdirməlidir. Aristotel göstərirdi ki, «ədalətli bərabərlik elə müəyyənləşdirməlidir ki, çəkməçi işinin torpaq sahibinin (fermerin) işinə baxdığı kimi torpaq sahibi (fermer) də çəkməçiyə elə münasibət göstərməlidir» [1,8]. Bu ideyanı bir çox başqa mütəfəkkirlər, o cümlədən Con Lokk, Vilyam Pettidə inkişaf etdirmişdilər. Anca, bütün onlar məhsulların (əmtəələrin, işlərin, xidmətlərin və s.) mübadiləsini istehlakçılar üçün bu gənlük əlaqənin kəsilməzliyi ilə bağlamışlar. Orta əsrlərdə bazarda satıcıların hərəkətlərini qiymətləndirməyə imkan verən qiymət mənəvi norma (etalon, standart) idi. Əvvəlki kanonistlər (Müqəddəs Avqustin) qiymətlərin əsasında əmək və material məsrəflərinə baxırdılar. Sonrakı kanonistlər də (Akviant) isə «ədalətli qiymət»in əsasında adətlər dayanırdı, məsrəf prinsipi isə satıcıya cəmiyyətdə həmişə çatdırılmadığı mövqeyi qeyri-dəqiq hesab edirdilər. Fomi Akvinskiyə görə, «ədalətli qiymət» - xərcləri ödəməyə imkan verən qiymətdir. Digər tərəfdən Fomi Akvinski qeyd edir ki, alıcı allaha nə qədər yaxındırsa qiymət də ondan asılı olaraq diferensiallaşdırılmalıdır. Yəni qiymət kəndlə üçün olandan fərqli olaraq kilsə sinfi nümayəndələri üçün aşağı olmalıdır. XIX əsrin sonuna qədər iqtisadçılar qiymətdə məhsulun, işin, xidmətin) dəyəri ilə məhsulun, işin, xidmətin və s. qiymətliliyini eyniləşdirirdilər. Onu müəyyən məna daşıyan bir surət ilə istifadə edirdilər. Məsələn, merkantilist Riçard Kantilyon tələb və təklifle nizamlanan "bazar qiyməti"nə, torpaq və əmək məsrəfi ilə təyin olunan "daxili qiymət" sərhəd qoymuşdu. Bundan başqa, o, torpaq nəzəriyyəsinə inkişaf etdirməklə torpağa aparıcı yer vermişdi. Vilyam Pettidə (XVII əsr) dəyərin əmək nəzəriyyəsinin ilk müəllifidir. O, "təbii qiyməti", gümüş çıxarılması üzrə olan əməkdən yaradılan əmtəənin dəyəri kimi, "əsl bazar qiyməti"ni isə gümüşün dəyərinə bərabərəşdirilən dəyər kimi izah etmişdi. XVIII əsrə fiziokrat A. Türqo tələb və təklif əsasında müəyyənləşdirilən "cari qiyməti" və istehsalçının məhsulunun, işinin, xidmətinin və s. dəyərini əks etdirən "əsas qiyməti" təyin etmişdi. Klassik iqtisadi məktəblərin müəlliflərindən hər biri qiymətin obyektiv əsasları kimi əməyin dəyər nəzəriyyəsinə tərəfdar olmaqla, öz həmfikirlərindən əlavə nə isə başqa bir yol da açmışdır. Məsələn, L. de Buagilber (XVII - XVIII əsrə) "proporsional qiymətləri" tətqiq etmişdi. Bu nəzəriyyədə qiymət əmələgəlmənin məsrəf metodunun sxemi ortaya qoyulur və buna müvafiq olaraq qiymət məsrəf və mənfəətin cəmindən formalaşır. Bu zaman qiymət üzrə istehsalçılar öz məsrəflərini bağladıqdan sonra uduşda (mənfəətdə) qalırlar. Dəyər fundamental iqtisadi kateqoriya olmaqla, onun başa düşülməsi və analizi olduqca çətindir. Adam Smit və David Rikardo kimi klassik iqtisadçılar dəyərin əmək nəzəriyyəsinin baza elementlərini hazırlamışlar. Adam Smit pulun köməyi tək və digər məhsulların, işlərin, xidmətlərin və s. nisbəti ilə təyin edilən "nisbi (nominal) qiymətləri", əmək vahidinə məhsulların, işlərin, xidmətlərin və s. nisbəti nəticəsində yaranan "həqiqi qiymətlər" və əmək haqları, mənfəət və renta kimi

istehsal amillərinin məbləğinin cəmi kimi formalaşan "təbii qiymətləri" ayırır [2,121]. David Rikardo "dəyərin əmək nəzəriyyəsinin" 93 %-ni "təbii qiymətə" daxil edir [3,475]. A.Smit görə, 6-7 % ölçüsündə mənfiət kapitalın miqdarına proporsional olunmadır. Klassiklər "təbii qiymət" ilə yanaşı tələb və təklif nəticəsində "təbii qiymət" ətrafında tərəddüd edən "faktiki qiymət" ayırmışlar. Adam Smit təbii dəyərin izah olunmasında əhəmiyyətli addım atmışdır. O, «istehlakçı dəyərini» (dəyəri, istehlakçı üçün qiyməti) «mübadilə qiymətindən» (dəyişdirmə zamanı nizamlanan dəyərdən) ayırmışdır. David Rikardo bunun ardınca mübadilə dəyərinin tək mənbəyi kimi əmək haqqında qayda hazırlamışdır. Dəyər nəzəriyyəsinin sonrakı inkişafı Karl Marks məxsusdur. Dəyər nəzəriyyənin daha tam forması Karl Marksın iqtisadi əsərlərində yazılmışdır. Dəyərin əmək nəzəriyyəsinə müvafiq olaraq dəyərin əsasında ümumiyyətlə məhsul (əmtəə, iş, xidmət və s.) istehsalına lazım olan iş vaxtı (əmək məsrəfləri) dayanır [5,153]. Bu zaman əmək istehsalının konkret deyil, əksinə cari xüsusi növ şərait üçün sadələşdirilmiş və ortalaşdırılmış mütərrədliyi başa düşülür. O, özünün baş iqtisadi əsəri olan «Kapital»da xüsusi məhsul (iş, xidmət və s.) kimi iş qüvvəsini tədqiq etməklə mənfaəti formalaşdırın artıq dəyəri aşkar və analiz etmişdir. Marks qeyd etmişdi ki, məhsulların (əmtəələrin, işlərin, xidmətlərin və s.) dəyəri onların bilavasita istehsalı zamanı iş vaxtı məsrəflərindən o qədər deyil, indiki şəraitdə anoloji məhsulların (işlərin, xidmətlərin və s.) istehsalı üçün iş vaxtı məsrəflərindən asılıdır. Belə ki, məməkulat vahidinin istehsal dəyəri vaxt keçidkəcə aşağı düşür. Bu zaman iş vaxtları saatlarının miqdarı ilə ifadə olunmuş dəyəri pul miqdarı ilə ifadə olunan məhsul (əmtəə, iş, xidmət və s.) qiymət ilə səhv salmaq məsləhət görülmür. Karl Marks həm də ilk dəfə "dəyər" və "qiymət" kateqoriyalarına sərhəd qoymuşdur. Onun dəyəri - baxılan dövr üçün orta bacarıq şəraiti və əmək intensivliyinə müvafiq məhsulda (işdə, xidmətdə və s.) maddiləşən ictimai zəruri əmək məsrəfləridirlər. Dəyər - məhsulda (işdə, xidmətdə və s.) maddiləşən bu hər hansı deyil, yalnız əməyin orta (verilən dövr üçün) şərtinə, bacarılmışına və intensivliyinə müvafiq olan ictimai faydalı əmək məsrəfləridirlər. İstənilən hər hansı bir məhsulda (işdə, xidmətdə və s.) əməyin nəticəsi var ki, o da bütün məhsulları (əmtəələri, işləri, xidmətləri və s.) keyfiyyətcə bir cinsli, həm də ardıcıl olaraq tutuşdurula bilən (oxşar) və müqayisə oluna bilən edir. Məhsulda (işdə, xidmətdə və s.) maddiləşən əməyə belə yanaşma zamanı keyfiyyətcə əmək «ümumiyyətlə» konkretlikdən məhrum olunmuş bircinsli olurlar. Onun nəzəriyyəsində belə əmək mütərrəd adlandırılmalıdır. Qiymət isə dəyəre nis bətən ikinci olmaqla, məhsulunun, işin, xidmətin) pulla ifadə olunan dəyəridir. İstehsalat məsrəf lərindən çıxarılan (nəticə) dəyər üzrə olan nəzəriyyələr daha populyardırlar. Ancaq onların hamısı pul miqdaları ilə ifadə olunan qiymətlərlə əməliyyat aparmağa məcburdurlar. Məsrəflərə həm də əməyin qiyməti aiddirlər. Belə nəzəriyyə üçün əməyin dəyərinin formalaşması və pulun özünün dəyərinin təbiətinin izah olunması çətinlik töredir. Müxtəlif məhsulların, işlərin, xidmətlərin və s. dəyərlərinin nisbəti onlarda təqdim olunan mütərrəd əməyin miqdarının nisbətini əks etdirir. Bu miqdaları və obyektiv proporsiyaları əmtəələrin dəyişdirilməsi (yaxud alqı-satqısı) ilə müəyyənləşdirirlər. Bundan başqa əmək baxılan dövr üçün orta şərtlərə, əmək məhsuldarlığına və intensivliyə uyğun olmalıdır. Dəyər əsasən əmək məhsuldarlığından asılıdır. Müasir iqtisadçılarından

çoxu dəyərin əmək xüsusiyyətini inkar edirlər. Onlar başlıca dəyişdirmə motivi kimi məhsulun, işin, xidmətin və s. faydalılığına (istehlak dəyərinə) diqqəti yönəldirlər. Onlar hesab edirlər ki, dəyişdirmə proporsiyaları həm faydalılığı və nadirliyi, həm də faydalı və nadir əşyaları əldə etmək arzusunu diqta edir. Faydalılıq zəruriliyi, əmtəələrin çatışmazlığı (defisiti) və yaxud onun istifadəsi sadəliyi şəxslərin maraqlı olduğu belə amillərdəndirlər. Matyenso «məhsulların subyektiv dəyərləri» («ümumi qiymətləndirmə») nəzəriyyəsinə söykənir və "başlanğıc" (ayrılmaz) dəyərlər və «əldə edilmiş» dəyərlər arasındaki fərqləri müəyyənləşdirir. İspan və Peru hüquqşunası və iqtisadçı Xuan de Matyenso XVI əsrin ortalarında klassik skoxolastik (meylli) doktrinaya əsaslanaraq tam azad fəaliyyətli bazarda müqayisəli surətdə «ümumi qiymətləndir mədə» («communiter fungis») «ədalətli qiymətlər» anlayışını ayırmışdır. Mahiyyəti üzrə "qanuni" qiyməti (belaliklə, "qoyulan", "sabit qiymət" adlanan) Matyenso o hallarda nəzərə alır ki, nə vaxt ki, "sabit qiymət" iqtisadi fəaliyyət üçün itki verə bilər. Bundan əlavə müəllif, istehsalat xərclərinə əsaslanan "əmək dəyəri" nəzəriyyəsini rədd edərək təsdiq edir ki, əşyaların öz-özlüyün də obyektiv dəyərləri yoxdur, hansıki, dəyəri müəyyənləşdirən digər amillər mövcuddurlar. İstehsalat məsrəfləri daxil olmaqla müəyyən «mahiyyəti» dəyərə malik məhsulların (işlərin, xid mətlərin və s.) təbiətinin özü ifadə olunur. Bura həm də onun faydalılığı daxil edilir. Dəyər «ümumi qiymət» üzrə müəyyənləşdirilir və əmtəənin zəruriliyi və onun çatışmazlığı bura daxil edilir. Əsas problemi ondadır ki, belə nəzəriyyə hər bir konkret satıcı və alıcıdan asılı faydalılıq və seyrəkliklərin (təsadüflərin, nadirliyin) subyektiv qiymətləndirilməsidir. Belə baxısa müvafiq olaraq, oxşar məhsullarda (işlərdə, xidmətlərdə və s.) qiymətlər çox fərdi olmalıdır, eyni zamanda praktikadakı kimi onlar nadir hallarda (hərdən bir) əhəmiyyətli dərəcədə fərqlənməlidirlər. Tələb və təklif qanunun cəlb edilməsi də bu suala cavab vermir, əksinə, nə vaxt ki, balans həcmində tələb və təklif müəyyənləşdiriləndə ancaq proporsiyalar özü bunu diqtə edir. «Faydalılıq həddi» ter mini iqtisad elmine Fridrix fon Vizer (1851 - 1926) tərəfindən daxil edilmişdir. Bütün mahiyyəti üzrə hazırda - indiki dövrə əsas bu həddi faydalılıq nəzəriyyəsi (ingiliscə, *Marginal Value Theory*) qərb iqtisadçı alımların diqqət mərkəzində saxlanılmaqdadır. Faydalılıq həddi nəzəriyyəsi müxtəlif növlülüyü Qossen qanunları təşkil edir. Faydalılıq həddi nəzəriyyəsinə (XIX əsrin or taları) K. Menger, O.Bem - Baverk, F.Vizer, U.Cevons, L.Valras kimi marjinalistlərin qiymət lərin subyektiv nəzəriyyəsi və dəyər konsepsiyasına uyğun bazar münasibətlərinin inkişafı ilə məhsulun (işin, xidmətin və s.) istehlak xüsusiyyətləri və onun qiymətliliyi insanın tələbatının təmin olunmasına təsiri artır. Əmtəənin qiyməti istehlakçı tələbatının təmin edilməsinin cari səviyyəsindən asılıdır və istehlakçı üçün sonuncu rifah vahidinin qiymətliliyi ilə təyin edilir. İlk dəfə klassiklər və marjinalistlər arasındaki ziddiyəti Alfred Marşal (XIX əsrin sonu) aradan qaldırdı. O, məhsulun də yərinə və qiymətinə həm məsrəflər, həm də ki, faydalılıq amillərinin qarşılıqlı təsirini bəyan etdi. Tələb və təklif nəticəsində formalanmış dəyəri pul sistemi qiymətə çevirir. Marşalın "kəsişmə" dəki tələb əyrisi yalnız qiymətlərin aşağı düşməsi ilə əmtəəyə tələbin artmasını deyil, həm də alıcı üçün məhsulun (işin, xidmətin və s.) faydalılıq həddinin necə dəyişməsini göstərir. Əldə edilən rifah həcmiin artım ölçüsü üzrə azaldıqca o, azalır. Təklif əyrisi isə əmtəəyə olan bazar qiymətlərini

ötüməyən əlavə məhsul vahidinə məsrəflər həddinin necə dəyişməsindən asılıdır. İki hədd miqdarlarının uyğun gəlməsi, birlikdə isə tələb və istehsal həcmərinə müvafiq olması qiymətdə tarazlığın yaranmasını izah edir. Qiymətlərin formallaşması mexanizmi kimi A. Marşalın tələb və təklifin qarşılıqlı təsir nəzəriyyəsinin meydana çıxmazı ilə baxılan kateqoriya qərb iqtisadçılarında uzun müddət diskussiyaya səbəb olmamışdı. A. Marşal yazırkı ki: «İstehsalın məsrəf prinsipi və son faydalılıq prinsipi şübhəsiz ümumi tələb və təklif qanunlarının tərkib hissələridirlər və bunnardan hər birini qayçının tiyalərindən biri ilə müqayisə etmək olar» [4, 282]. Qiymət əmələgəlmənin belə modelini iki amilli adlandırmış olar. Yalnız, XX əsrin ortalarında qeyri-təkmil bazar strukturlarının, yəni inhisarının, olimpoliyanın və inhisarçı rəqabətin inkişafı ilə əlaqədar C. K. Helbreyt, C. Robinson və E. Çemberlin fikir verdilər (gördülər) ki, mənfəeti maksimallaşdırın qiymətin əsasında tələb və təklifin bazar bərabərliyi deyil, əksinə firmanın gelir həddi və məsrəf həddinin bərabərliyi dayanır. Tələb isə qiymətdəki mənfəət normasının elastikliyində asılı zamlanan bazar amilidir. Hələ də qiymət əmələgəlmənin əsasında məsrəf yanaşması, dəyərin isə əsasında «maya dəyəri» dayanır. Bunlar da yalnız bazar münasibətlərinin inkişafı şəraiti ilə deyil, həm də inkişaf etmiş bazar iqtisadiyyatlarında istehsalçılar (satıcılar) və istehlakçıların qarşılıqlı əlaqələri sistemində baş verən müasir ənənələrdə qiymət əmələgəlməyə yanaşmalara şübhəsiz düzəlişlər tələb edir.

Istehsal həcmərindəki inkişaf etmiş və geridə qalan ölkələrin əhalisinin hər nəfərinə düşən gəlir kütłəsindəki kəskin fərqlərlə əlaqədar məhsullara, işlərə, xidmətlərə və s. müxtəlif qiymət sistemləri qurulmuşdur. Bu fərqliliklər ən çox xarici ticarətdəki qiymət səviyyəsində öz sözünü deyir. Belə ki, az inkişaf etmiş ölkələr tez-tez ixrac-idxlə əməliyyatlarında uduzurlar. İnkişaf etmiş ölkələrin daha güclü istehsal və ticarət təşkilatları öz qiymət nisbətlərini onların boynuna qoyurlar. Geridə qalan ölkələr də aşağı hayat səviyyəsi nəticəsində ilkin zərurət predmetləri nisbətən baha ola bilərlər, yeni yüksək texnoloji məhsullar, işlər, xidmətlər və s. isə kütłəvi istehlakçılara sadəcə əlçatmaz ola bilərlər. Qiymət əmələgəlmənin analizi üçün bazar münasibətlərinin müasir şəraitində rifahın qiymətləndirilməsi prosesi o şəxslər üçün çox vacibdir ki, kim ki, onlara ehtiyac duyur. Qiymətləndirmə nəticəsində məhsulların, işlərin, xidmətlərin və s. qiymətliliyi meydana çıxır və nəticədə pul sistemlərinin mövcudluğu qiymətə əvərilir. Buna görə də bazar qiymətinin formallaşmasının əsasını ən yaxşısı «dəyəri» deyil, əksinə kompleks amillərdən asılı olan əmtəənin qiymətliliyini hesab etmek lazımdır. İndi mübadilə tərəfləri qarşılara müxtəlif məqsədlər qoyurlar və məhsula, işə, xidmətə və s. müxtəlif faydalılıq və məsrəf qiymətləndirməsi aparırlar. Qiymətləndirmə sistemi tədricən obyektləşdirilir və subyektiv daxili rifah qiymətləndirməsi ilə bir sırada həmin sövdələşmənin ənənələrinə söykənən obyətiv qiymətləndirmə toplanılır. Məhsulu, işi, xidməti və s. nə vaxt ki, vasitəçi pula çevirir, bu zaman xarici qiymətləndirmə üstünlüyü malik olmaqla qiymət müəyyənlaşır. Nəticədə, pullar bütün mübadilə amillərini, yəni faydalılığı və həm də məsrəfləri sövdələşmə iştirakçıları üçün müqayisə oluna bilən edirlər. Müasir şəraitdə yeni əmtəələrə qiymətlərin müəyyənləşdirilməsi alıcıdan deyil, daha çox istehsalçıdan asılıdır. Son illər Qərbədə alıcıların bilavasitə fərdi sifarişləri üzrə məhsul buraxılışına keçməyə imkan verən istehsalın təşkilinin yeni sistemi

meydana çıxbıdır. Bundan başqa, prinsipial olaraq elektron informasiyaların Internet adlandırılaraq yeni sistemləri fərdi sifarişlərin toplanılmasına imkan yaratdı. Sifarişlərin belə sistemi zamanı qiymət səviyyəsi aşağı düşmür, ancaq fərdi qiymət bilavasitə sifarişçi-alıcı ilə razılışdırılır. Bu zaman istehsalçı və alıcı arasında prinsipcə əlaqələrin yeni sxemi meydana çıxır. Məhsulların, işlərin, xidmətlərin və s. istehsalı mərhələsində istehlakçıların zövqlərinin və fərdi sorğularının uçotunda belə sifarişlər üzrə qiymətliliyin formallaşması kütləvi istehsaldan fərqli olaraq çox demokratikliyi ilə fərqlənməsi nəzərdə tutulur. Qiymət əmələgəlmədə qiymətliliyin (məsrəf və faydalılığın) formallaşmasındaki ənənəvi amillərin rollarının azalması və ictimai - psixoloji amillərin əhəmiyyətinin yüksəlməsi firmanın (şirkətin) aktivlərinin strukturlarının və həcmənin qiymətləndirilməsindəki dəyişikliklərlə təsdiq olunur. Firmanın inkişaf strategiyalarının müxtəlif növlərinin hazırlanması zamanı müasir menecmenta Qərb ölkələrindəki müasir korporativ idarəetmənin əsasında dayanan prinsipləri, yəni firmanın dəyərinin idarəedilməsi (*value based management, VBM*) prinsiplərini əldə rəhbər tutması məsləhətdir. Firmanın dəyərinin idarəedilməsi bu modeli onun mülkiyyət formasından (açıq və bağlı) asılı olmayaraq bir il ərzində yaratdığı iqtisadi mənfəətin qiymətləndirilməsi yolu ilə investisiya dəyərindəki dəyişikliyin aşkarımasına istiqamətlənən maliyyə analizinin yeni prinsipləri sistemini özündə təqdim edir. Baxılan modelə uyğun olaraq firmanın funksional fəaliyyət göstərməsinin məqsədi, bilavasitə firmanın kapitallaşdırılması ilə əlaqədar onun sahiblərinin rifah hallarıdır. Beləliklə, firmanın müasir menecmenti qiymət əmələgəlmə də daxil omaqla, elə investisiya, innovasiya və marketinq siyaseti, o cümlədən strategiya aparmalıdır ki, nəticədə səhmdarların rifahi artmalıdır, firmanın bazar dəyəri və yaxud onun kapitallaşdırılması qalxmalıdır, yəni başqa sözə, bu strategiya dəyərin analizinə «baxmalıdır».

Azərbaycan öz müstəqillini əldə etdikdən sonra Azərbaycanda da bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar qiymət əmələgəlmə və qiymətləndirməyə tələb artmışdır. Alqı - satqıda əsaslandı rılmış qiymətin təyin edilməsi zamanı dəyərin satıcı və alıcılar üçün böyük əhəmiyyəti vardır. Hüquqi və fiziki şəxslərin ticarət əməliyyatları, daşınmaz əmlakın siğortası, ti kilimin və torpağın dəyərinin təyin edilməsi və s. üzrə və həmçinin məhkəmə mübahisələri zamanı alıcı və satıcılar düzgün qiymətqoyma və qiymətləndirmə xidmətlərində daha çox maraqlıdırlar. Bazaarda qiymət əməgəlmə o problemlərlə bağlıdır ki, qiymət üzrə məsələləri konkret iqtisadi şəraitlərdə həll etmək lazımdır. Onlardan əsasları aşağıdakılardır:

- məhsuların istehsalına məsrəflərin bağlanması (və yaxud onların reallaşdırılması üzrə vasitəciliyik) və təkrar istehsal fəaliyyəti üçün normal mənfəətin təmin edilməsi;
- qiymət formallaşması vaxtı məhsulların qarşılıqlı əvəz edilməsinin nəzərə alınması;
- sosial-iqtisadi məsələlərin həll edilməsi;
- ekoloji siyasetin reallaşdırılması;
- xarici iqtisadi siyaset məsələlərinin həll olunması.

Azərbaycan Respublikası öz iqtisadi siyaseti, o cümlədən qiymət siyaseti sahəsində çox böyük uğurlara imza atmışdır. Belə ki, Azərbaycanda iqtisadiyyatın

inkişafi məqsədi ilə iqtisadi məsələlər üzrə Mili Məclis tərəfindən bir sıra qanunlar, Prezident tərəfindən müvafiq Fermanlar, Sərəncamlar, Nazirlər Kabinetini tərəfindən və s. qəbul olunmuşdur. Məsələn, Milli Məclis tərəfindən "Mülkiyyət haqqında - 9 noyabr 1991", "Sahibkarlıq fəaliyyəti haqqında -1992", "İnvestisiya fəaliyyəti haqqında - 1995", "Haqsız rəqabət haqqında - 1995", "Müəssisələr haqqında - 1996", "Torpaq satınalınması haqqında - 1996", qanunları qəbul edilmiş, "Müflisləşmə haqqında - 1997", "Qiymətləndirmə fəaliyyəti haqqında" - 1998", "Dövlət əmlakının özelləşdirilməsi haqqında - 2000", "Antiinhisar fəaliyyəti haqqında - 2002", "Tənzimlənən qiymətlər haqqında - 2003" və s. üzrə qanunlar qəbul olunmuş, Prezident tərəfindən "Qiymət və tariflərin sərbəstləşdirilməsi haqqında - 1992", "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları nın təkmilləşdirilməsi haqqında - 2002", "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında əsasnamə - 2007", "Azərbaycan da 2011-2015-ci ilə qədər obyektlərin dəyərinin 1991-ci ilin bazis qiyməti əsasında qiymətləndirilməsi metodikasının lağış edilməsi, qiymət qoyulması prosesinin təkmilləşdirilməsi haqqında - 2011" və s. üzrə Ferman və Sərəncamlar verilmiş, Nazirlər Kabinetini tərəfindən "Qiymət və tariflərin sərbəstləşdirilməsi haqqında - 1992", "Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında Əsasnamə - 1996", "Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə - 1998", "Qiymətləndirmə standartları və normaları peşəkar qiymətləndiricilərin hazırlanması qaydaları, Ümumi Müddəalar, Vətəndaşlara maxsus tikililərin qiymətləndirilməsində qiymət normalarının təyin edilməsi üçün Azərbaycan Respublikasının şəhər və rayonlarının zonalara bölünməsi Siyahısı («Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası - 2000», "Dövlət Satınalmaları haqqında - 2001, "Azərbaycan Respublikasının ərazisinin də dövlət vəsaitləri hesabına maliyyənləşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoyma resurs metodunun tətbiq edilməsi barədə Bakı şəhəri, 17 dekabr 2015-ci il, № 390" və s. üzrə qərarlar verilmişdir.

Azərbaycanın iqtisadiyyatın inkişafi məqsədi ilə onun iqtisadi siyasetinin müəyyənləşdirilməsində belə qanunların qəbul olunması, fərman və sərəncamların verilməsi, qərarların qəbul edilməsi və həyata keçirilməsində alımlar, mütəxəssislər və b.-ı da bilavasitə iştirak etmişlər. Alımlardən akademik Z. Ə.Səməzdənənin, akademik A.A. adirovun, prof., i.e.d. X.H.Kazımlının, prof., i.e.d. T.H.Hüseynovun və b.-nın əməklərini xüsusi qeyd etmək olar. Onların qiymət üzrə yazdıqları kitabları, əsərlərin, dissertasiyaların və s.-nin rolları da müstəsna əhəmiyyətə malikdirlər. Məsələn; İ.Ş.Qarayev, Ş.A. Ağabəyov, Y.R.Əliyev, Q.S.Bayramov, İ.Q.Quliyevin "Dünya bazar qiymətləri" dərs vəsaiti. Bakı, 1997, Qarayev İ.Ş., Ağabəyov Ş.A. və b.-nın "Qiymətin əmələ gəlməsi" dərsliyi, Bakı, 2000, B.C.Sadıqovun "Qiymət və qiymətlərin formalaşması metodologiyası" Bakı, 2004, X.H.Kazımlının Qiymətləndirmənin əsasları. Bakı, 2008, X.H.Kazımlı, İ.Q.Quliyevin İqtisadi risklərin qiymətləndirilməsi, Bakı, 2010, Y.Z.Beydiyevanın "Daşınmaz əmlakin qiymətləndirilməsinin nəzəri-metodoloji əsasları". Bakı, İqtisadiyyat Universitetinin Nəşriyyatı, 2011, X.H.Kazımlı, Ş.A. Ağabəyov, Ə.X.Kazımlının "Əmlakin qiymətləndirilməsi", Bakı, 2012, Q.S.Bayramovun "Dünya bazarında

qiymətin əmələ gəlməsi" kursunun öyrənilməsinə dair metodik göstərişləri, Bakı, 2014, F. Ələkbərova, R. N. Nurəliyeva, N. H. Abbasova, İ.Q.Quliyevin "Qiymətin əmələ gəlməsi" dərsliyi Bakı, 2015, Q. A. Abbasovun "Müasir şəraitdə Azərbaycanda tikinti məhsuluna qiymətləşdirilməsinin təkmilləşdirilməsi istiqamətləri" / dissertasiyası, Bakı, 2014 və d. əsərlər qiymət üzrə təqdirəlayiq əsərlərdəndirlər.

Bazar iqtisadiyyati və mövcud rəqabət şəraitində qiymətlərin formalaşdırılması, məhsulların mövqeləşdirilməsi məsələləri bazarda bu və ya başqa ilkin qiymətlər üzrə daha böyük əhəmiyyət kəsb edirlər. Düzgün həyata keçirilən qiymət siyaseti satıcıya və istehsalçıya satış həcmini artır mağa, mənfəəti maksimallaşdırmağa, bütün istehsal və satış fəaliyyəti səmərəliliyinə nail olmağa və elmi-texniki tərəqqi istiqamətində hərəkəti təmin etməyə imkan verir. Qiymət siyaseti üzrə qiymətlər səviyyəsinin və hərəkətinin müəyyən edilməsindəki səhvlər sonradan mənfi nəticələrə gətirib çıxara bilər. İqtisadiyyat inkişaf etdikçə iqtisadi siyaset kimi qiymət siyaseti də təkmilləşdirilir. İndi qiymət əmələgəlmənin idarə edilməsində aşağıdakı üç bir-biri ilə bağlı anlayışın ayrılmamasına diqqət yetirilmək lazımdır:

- qiymət siyasetinə;
- qiymət əmələgəlmə strategiyalarına;
- qiymət əmələgəlmə taktikalarına.

Qiymət siyaseti - qiymət əmələgəlmə sahəsində təşkilatın elan edilən niyyətləridir. Bunlar əmtəəyə qiymətqoyma zamanı təşkilatın daha çox toplayraq qoruyub saxlamağa çalışdığı ümumi prinsiplərdirlər. Təşkilat müxtəlif məqsədlərə çatmağa çalışma bilər. Məsələn:

- satışın, kapitalın və aktivlərin rentabelliyyinin maksimallaşdırılmasına;
- mənfəətin maksimallaşdırılmasına;
- bazar mövqeyinin stabillaşdırılmasına;
- bazaarda iştirakının genişləndirilməsinə və rəqiblərin bazardan çıxarılmasına.

İndi qiymət siyasetinin məqsədləri və istiqamətləri, taktiki və strateji cəhətlərinin aşağıdakı kimi aparılması məqsədə uyğundur:

- 1) qiymət, satış, dövriyyə, mənfəət;
- 2) qiymət, qiymət gözlənilməsi, qiymətin qəbul olunması, qiymətə etibar etmək, qiymətlə razılışmaq, qiymət imici, müştərilərin cəlb (əsas, yeni, xırda satış), bazar həcmi + bazar payları, bazarda mövqe;
- 3) qiymət, satış, bazarda mövqe;
- 4) qiymət, satış, dövriyyə, pul vəsaitlərinin hərəkəti (*cash flow*), maliyyə dayanıqlığı, müstəqillik;

Qiymət siyaseti qiymət əmələgəlmə strategiyasının işlənilməsi üçün əsas hesab olunur. Qiymət siyaseti variantları və onların nəticələri aşağıda verilib:

1. İstehlakçıların müəyyən hissəsini itirməklə qiymətin saxlanılması və istehlakçı qiymətləndirilməsi üzrə istehlakçıların yüksək etibarı varsa və təşkilat yaxşı müştərilərinin müəyyən hissəsini rəqibə verməyə razıdırırsa, onda bazar payı ixitsar olunub, mənfəət azaldılır.
2. Məhsulun və onun reklamının yaxşılaşdırılması ilə qiyməti qaldırmaq və istehlakçı qiymətləndirilməsi üzrə yüksək qiymət məsrəflərin bağlanılması

- ürün lazımdırsa və keyfiyyətin yaxşılaşdırılması ilə qiymətin artırılması özünü doğrudursa, onda bazar payı ixtisar olunub, mənfəət saxlanılır.
3. İstehlakçının əmtəəyə münasibətinin yaxşılaşdırılması və qiymətin saxlanması üzrə istehlakçı qiymətləndirilməsi səviyyəsini qaldırmaqla, qiymətin aşağı salınması nisbətən ucuz başa gelirsə, onda bazar payının ixtisarı ilə mənfəət qısamüddətli azaldılır və sonradan yuxarı qaldırılır.
 4. İstehlakçı qiymətləndirilməsini artırmaqla qiymətin bir az aşağı salınması üzrə istehlakçı qiymətləndirilməsinin artırılmasını istəyərəkən, qiymətin aşağı salınması lazım gələrsə, onda bazar payı saxlanılır, ancaq mənfəət sonradan məhsul buraxılışının artırılması hesabına çoxaldılır.
 5. Məhsulların yüksək səmərəliliyini qoruyub saxlamaqla rəqib qiymətinə qədər qiymətin ucuzlaşdırılması üzrə qiymət hücumu ilə rəqibin bazardan çıxarılması lazım gələrsə, onda bazar payı saxlanılır, ancaq mənfəət qısa müddətə azaldılır.
 6. Məhsulun qiymətinin və səmərəliliyinin rəqib səviyyəsinə qədər aşağı salınması üzrə qiymət hücumu ilə rəqibin bazardan çıxarılması və ümumi mənfəət məbləğinin qorunması lazım gələrsə, onda bazar payı və mənfəət norması saxlanılır, sonradan aşağı salınırlar.
 7. Keyfiyyət hesabına görə, məhsulun satış səmərəliliyinin aşağı salınması və qiymətin saxlanması üzrə məsrəflərə qənaət, marketing xərclərinin azaldılması lazım gəldikdə, onda bazar payının ixtisarı ilə mənfəət norması saxlanılır, sonradan mənfəət azaldılır.

Qiymət strategiyası – bu razılaşdırılmış qərarların toplusudur ki, qiymət siyasəti bilavasitə qərarlarla reallaşdırılır. Müasir qiymət əmələgəlmə praktikasında qiymət strategiyalarını birləşdirən sistemdən istifadə olunur ki, bu da aşağıdakı kimi ola bilər. Məsələn:

1) differensiallı qiymət əmələgəlmə strategiyası üzrə:

- ikinci bazarda güzəştli qiymət strategiyası. Bu strategiya sövdələşmə üzrə dəyişən və daimi məsrəflərin xüsusiyyətlərinə əsaslanmışdır. Birinci bazar daimi məsrəflərin öz qiymətinə daxil edilməsi hesabına ikinci bazar üçün xaricdən qənaəti təmin edir. Nəticədə təşkilatda birinci bazara nisbətən bu əmtəəni ikinci bazarda daha aşağı qiymət üzrə reallaşdırma imkanı yaranır;
- dövrü güzəştərlər qıymət strategiyası. Bu strategiya istehsal güclərinin sona qədər yüksənməməsi dövründə qiymət güzəştərləri zamanı, gündəlik qiymət tarifləri müəyyənləşdirilərkən, mövsümən kənar əmtəələrə qiymət güzəştərləri zamanı geniş tətbiq olunur. Bu strategiyanın əsas prinsipi: vaxt ərzində qiymət güzəştərini proqnozlaşdırmaq olar və o, alıcılara aydındır;
- «təsadüfi» güzəştərlər qıymət strategiyası. Bu strategiya təsadüfi güzəştərləri həvəsləndirən məsrəflər axtarışına söykənir. Bu strategiyanın tətbiqinin əsas şərti – alıcıların məsrəf axtarışlarının eynicincli olamamasıdır. Alıcılar qiymət diapazonunun fəaliyəti haqqında bilirlər. Yüksək gəlirli alıcılar üçün ən aşağı qiymət axtarışı məsrəfləri doğrultmur və digərləri üçün isə doğrudur;
- diskriminasiyalı qiymət strategiyası. Bu strategiya zamanı təşkilat müxtəlif kateqoriyalı alıcılara müxtəlif qiymətlər üzrə eyni əmtəəni eyni zamanda təklif edir. Bu strategiyanın müvəffəqiyətlə tətbiqinin başlıca şərti: alıcıların bir qiymət kanalından digərinə yer dəyişmək imkanı olmamalıdır;

- 2) rəqabətlə qiymət əmələgəlmə strategiyası üzrə:
 - bazara daxil olmanın qiymət strategiyası. Bu strategiya istehsalın artımı hesabına görə qənaətin istifadəsinə əsaslanmışdır. Yeni əmtəələrin bazara çıxardılıb tətbiqi və əvvəlk mövqenin gücləndirilməsi üçün istifadə olunur. Bu strategiyanın müxtəlifiyi – təşkilat məsraflərdən yuxarı, ancaq bazara yeni təşkilatların daxil olmasına mane olmaq istəməsi zamanı olduqca aşağı səviyyədə qiymət qoyması zamanı limitli qiymət əmələgəlmədir;
 - bazarın çəp mənimsənilməsi üzrə qiymət strategiyası. Bu strategiya əldə edilmiş vərdiş üstünlüklerinə və rəqiblərlə müqayisə üzrə olduqca aşağı məsrəflərə dayanır. Bu strategiyanın reallaşdırılması zamanı, işgüzar dövrünün (tsiklin) başlangıcında bu əmtəəni alan alıcılar sonuncu alıcılar ilə müqayisə üzrə kənardan qənaət əldə edirlər. Belə ki, birincilər daha aşağı qiymət üzrə əmtəəni əldə edirlər. Bu strategiyanın qəbul olunması şərtlərinin mühümlüyü alıcıların qiymət səviyyəsinə həssashiğı və təşkilatın təcrübəsinin güclü təsir etməsidir;
 - siqnallaşdırılmış qiymət strategiyası. Bu strategiya rəqib təşkilatların yaratdığı qiymət mexanizmına alıcıların etibarından təşkilatın istifadəsində qurulur. Rəqib əmtəələr haqqında təsəvvürlərin olmadığından, ancaq sonuncuda mühüm keyfiyyətli tərkib olduğunu hesab edənlər yeni və yaxud təcrübəsiz alıcıların olduğu vaxtı tətbiq olunurlar. Strategiyanın istifadəsinin vacib şərti:
 - a) keyfiyyət haqqında informasiyadan fərqli, qiymətlər haqqında informasiyalar daha əlcətan olmalıdır;
 - b) yüksək keyfiyyətli əmtəə əldə etmək arzusunda olarkən, yəni onun yüksək keyfiyyətində ümidsiz bahalı əmtəə alarkən kifayət qədər risk etmək lazımdır;
 - c) alıcılara əhəmiyyətli sayda informasiya lazımdır ki, keyfiyyəti təyin etməyi bacarsınlar və yalnız yüksək keyfiyyətə görə yüksək qiymət ödəyəcəklər;
 - 3) çəsidi li qiymət əmələgəlmə strategiyası üzrə:
 - «dəst» qiymət strategiyası. Bu strategiya qarşılıqlı əvaz olunan əmtəələrə tələbin qeyri-bərabər ölçüsü şəraitində istifadə olunur. Satış həcminin artımı stimullaşdırılır, belə ki, dəstin elementlərinin ayrılıqla qiymətləri məbləğindən aşağı qiymət üzrə dəst təklif edilir. Onun tətbiqi üçün lazım olan əsas şərtlər:
 - a) dəstin dəyəri ilə alıcılar üçün dəstin hissə-hissə elementləri miqdalarının qiymətlərinin cəmi məbləğinin fərqi nümayişkaranə olmalıdır;
 - b) dəstin elementləri qarşılıqlı əvəzedilən olmamalıdır;
 - c) dəstin bütün elementləri tələblə istifadə olunmalıdır;
 - «komplekt» qiymət strategiyası. Bu strategiya bir və ya bir neçə əmtəələrin alıcılar tərəfin dən müxtəlif qiymətləndirilməsinə əsaslanmışdır. Bu strategiya çərçivəsində əmtəəyə minimum qiymət müəyyənləşdirilməsi zamanı galəcək gəlirlərin mümkün aşağı düşməsi faizini və alıcıların əlavə əmtəələri alacaqları riskini nəzərə almaq vacibdir;
 - «nominaldan yüksək» qiymət strategiyası. Bu strategiya o vaxt tətbiq edilir ki, əvəz olunan əmtəələrə tələbin qeyri-bərabər ölçüsü ilə qarşılaşılır və onda istehsal miqyasının artımı hesabına görə əlavə mənfəət əldə etmək olar;
 - «nüfuzlu» qiymət strategiyası. Bu strategiya o vaxt istifadə edilir ki, alıcılar

qarşılıqlı əvəz olunan əmtəələrə qiymət nəzərə alınmaqla keyfiyyətə istiqamətləndirilirlər. Bu strategiyadan istifadə etməklə təşkilat bazara keyfiyyət haqqında siqnal vermək üçün daha yüksək qiymət üzrə başqa ad altında (artikulla) artıq məlum əmtəə modellerinin identifikasiyalı variantlarını təqdim edir. Bu strategiya özündə siqnallaşdırılan qiymətlər arasında orta və nominaldan yuxarı qiymət qoyulmasını təqdim edir.

Bazar xüsusiyyətləri nəzərə alınmaqla qiymət strategiyalarının hazırlanması aşağıdakı mərhələlər üzrə də verilə bilər:

I mərhələ üzrə:

- ilkin informasiyaların toplanılması;
- məsrəflərin qiymətləndirilməsi;
- təşkilatın maliyyə məqsədlərinin dəqiqləşdirilməsi;
- potensial aliciların təyin olunması;
- marketing strategiyasının dəqiqləşdirilməsi;
- potensial rəqiblərin təyin olunması.

II mərhələ üzrə:

- strateji analiz;
- maliyyə analizi
- seqment analizi;
- rəqabətin analizi;
- xarici amillərin qiymətləndirilməsi;
- dövlət tənzimləmə sinin rolunun qiymətləndirilməsi.

III mərhələ üzrə:

- strategiyaların formalasdırılması;
- son qiymət strategiyası.

Qiymət əmələgəlmənin taktikaları - əmtəə və xidmətlərə qiymətlərin idarəedilməsi üzrə konkret təcrübə ölçülər sistemidir. Qiymət əmələgəlmənin bütün taktiki fəndləri 2 qrupa bölünlə bilərlər:

- 1) qiymətin real dəyişməsinə;
- 2) qiymətin əhəmiyyətsiz dəyişməsinin aliciya psixoloji təsirinə.

Güzəştlerin istifadəsi - qiymət əmələgəlmə taktikalarının geniş yayılmış fəndlərindənədir.

Məqsəd - satış həcmiin artırılması və aliciların cəlb edilməsi üçün əlavə şəraitin formalasdırılmasından ibarətdir. Güzəştlerin edilməsinin əsas prinsipləri aşağıda verilmişdir:

1. Güzəştin tətbiqi müsbət səmərə (effekt) təmin etməlidir ki, bu da müştəri bazasının artırılması, həm də müsbət iqtisadi göstəricilərin əldə edilməsi kimi ifadə oluna bilər.
2. Təqdim olunan güzəştin ölçüsü həm aliciların maraqlarını, həm də satıcıların maraqlarını nəzərə almalıdır.
3. Güzəştler sisteminin hazırlanmasında əvvəlcədən maksimum yüksək qoyulması məsləhət bilinən ilkin qoyulmuş (baza) qiymətinin ölçüsü nəzərə alınmalıdır.
4. Güzəşt qoyulması zamanı reallaşdırılan məhsula elastik tələbin xarakteri nəzərə alınmalıdır, hansı ki, qiymət ucuzaşdırılması həmişə satış həcmiin artmasına gətirməyə bilər. Belə ki, bir çox əmtəələr elastiksiz qrupa aiddirlər.

Daha geniş yayılmış güzəştler isə aşağıda verilmişdir:

1. Seriya və yaxud miqdara görə güzəştler. Əgər, alici həcm etibarı ilə böyük ölçü midarında əmtəə partiyasını alırsa, onda aliciya standart satış qiymətləri ölçüsündə ucuzaşdırılmasına zəmanət verilir.
2. Mövsüm güzəştleri. Əgər, alici əmtəələrin nəzərdə tutulduqları ilin dövründə kənar mövsümi tələb əmtəələrini əldə edirsə, onda aliciya standart satış qiymətləri ölçüsündə ucuzaşdırılmasına zəmanət verilir.
3. «Skonto» güzəştleri. Əgər, alici kontraktla müəyyənləşdirilən vaxtdan əvvəl əldə edilmiş əmtəə partiyasına ödəmə həyata keçirirsə, onda aliciya standart satış qiymətləri ölçüsündə ucuzaşdırılmasına zəmanət verilir.
4. Daimi müştərilərə güzəştler. Uzun müddət ərzində bu təşkilatda müntəzəm alış həyata keçirən alicilərə təqdim olunurlar.
5. Yeni əmtəənin satışının mükafatlandıırılması üçün güzəştler. Əgər, bazarada əmtəənin hərəkətində artan xidmət və artan reklam xərcləri tələb olunarsa, onda yeni əmtəənin reallaşdırılması üçün ticarət agentləri onları alırsa ticarət vasitəcılərinə standart satış qiymətləri ölçüsündə ucuzaşdırılmasına zəmanət verilir.
6. Sınaq partiyaları və sıfariş xüsusi güzəştler. Sıfarişlərdə satıcıların maraqlı olduqları imtiyazlı alicilərə təqdim olunurlar.
7. Əmtəənin kompleks tədarükü zamanı güzəştler. Əgər, alici verilən əmtəəni başqaları ilə birlikdə, yəni əmtəə tamamlayınla alınırsa, onda aliciya standart satış qiymətləri ölçüsündə ucuzaşdırılmasına zəmanət verilir. Dəstən tərkibində əmtəələrdən hər birinin qiyməti, təcrid olunmuş alış zamanından aşağı olur.
8. Servis xidmətinə görə güzəştler. Satışdan sonra servis xidmətində təşkilatın əks tərəfli tədbirləri aparılır.
9. Əvvəllər alınmış əmtəənin köhnəmiş modellərinin qaytarılmasına görə güzəştler. Qayıtmış və eyni zamanda yeni nəsil modellərin alınmasında təqdim edilir.
10. Keçmişdə istifadədəki avadanlığın satışı zamanı güzəştler. Geniş istifadə olunan xüsusi növ avadanlığın ilkin qiymətindən 50 %-ə qədər ölçüdə və da çox təqdim edilir.
11. Klub güzəştleri. Əmtəələrin alınması zamanı diskont klublarının (milli, beynəlxalq) üzvlərinə (hansi ki, bunlar hüquqi, fizikişəxsər, həm də assosiativ iştirakçılar ola bilər) təqdim olunurlar.

Ədəbiyyat

1. Аристотель. Никомахова этика. Книга пятая (E), п.8
2. Adam Smit (İqtisadi klassiklərin antologiyası, 2-ci cild). M., 1991. t.1, s. 121).
3. Антология экономической классики, в 2 томах, т.1. / И.А. Столяров / М.: ЭКО НОН. 1991 г., с. 475.
4. Marşal A.. İqtisad elminin prinsipləri. B. 3 t. M. , 1993, T.3. s. 282).
5. Маркс К. «Капитал» т.3, гл. VII Добавления с.153

Г.А.Аббасов

**РОЛЬ ЭКОНОМИЧЕСКИХ НАУКАХ
В ПРОВЕДЕНИИ ЦЕНОВОЙ ПОЛИТИКИ В РЫНОЧНОЙ ЭКОНОМИКЕ**

Резюме

После обретения Азербайджаном независимости спрос на формирование стоимости и оценку увеличился в связи с развитием рыночной экономики. Торговые операции юридических и физических лиц, страхование недвижимости, определение стоимости зданий и земли и др. Покупатели и продавцы больше заинтересованы в надлежащих услугах ценообразования и оценки, а также в судебных разбирательствах. Для развития экономики Азербайджана наши ученые, специалисты и др. участвуют в определении его экономической политики, в том числе ценовой также принимали активное участие. Например, книги, работы, диссертации и т.д. написаны нашими экономическими факторами в этой сфере. очень похвальны.

По мере развития экономики развивается и ценовая политика. Правильно реализованная в рыночной экономике и в текущей конкурентной среде, ценовая политика позволяет продавцу и производителю увеличивать продажи, максимизировать прибыль, достигать эффективности во всей производственной и сбытовой деятельности и обеспечивать движение в направлении научно-технического прогресса. Поэтому очень важно обращать внимание на правильные ценовые стратегии и тактику при проведении ценовой политики.

Ключевые слова: цена, продукт, деньги, ценность, полезность, спрос, предложение и т.

G.A.Abbasov

**THE ROLE OF ECONOMIC SCIENCES
IN THE CONDUCT OF PRICING POLICY IN A MARKET ECONOMY**

Summary

After Azerbaijan gained independence, the demand for value formation and appraisal increased due to the development of the market economy. Business transactions of legal entities and individuals, real estate insurance, determination of the value of buildings and land, etc. Buyers and sellers are more interested in proper pricing and valuation services, as well as in litigation. For the development of Azerbaijan's economy, our scientists, specialists and others participate in determining its economic policy, including price, also took an active part. For example, books, works, dissertations, etc. written by our economic factors in this area, very commendable.

As the economy develops, the pricing policy develops. Correctly implemented in a market economy and in the current competitive environment, the pricing policy allows the seller and manufacturer to increase sales, maximize profits, achieve efficiency in all production and sales activities, and ensure movement towards scientific and technological progress. Therefore, it is very important to pay attention to the correct pricing strategies and tactics when conducting pricing policy.

Keywords: price, product, money, value, utility, demand, supply, etc.